


Uşaqqlar üçün Müqəddəs Kitab
təqdim edir

İsa Kora Şəfa Verir



Müəllif: Edward Hughes
İllüstrasiya edən: Alastair Paterson; Janie Forest
Uyğunlaşdırın: Ruth Klassen
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org


BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2020 Bible for Children, Inc.


Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.




Bartımay Yerixoya yaxın yerdə yol kənarında outran kor bir adam idi. O dilənirdi. Bəzi xeyirxah adamlar onun yanından keçərkən, yəqin ki, xırda qəpiklər, yaxud bir az yemək verirdilər. Bartımay işləyə bilmirdi, çünki o görmürdü. O yalnız dilənə bilirdi.



Bir gn byk yol ox ss-kyl idi. Bartimay oxlu addım sslri eitdi. Ns qeyri-adi bir Őey baŐ verirdi. Tezlikl kor adam bunun n olduĐunu yrndi. Nazaretli İsa Őhr glmiŐdi. İzdiham İsanı grmk, Onu eŐitmk n toplaŐmıŐdı.






“Ey Davud oğlu İsa, mənə rəhm et!” Bartimay nə üçün qışqırdı? Nə üçün o fikirləşdi ki, İsa ona kömək edə bilər? Bəlkə o, İsanın başqalarına şəfa verdiyini eşitmişdi. Bəziləri kar, bəziləri lal, bəziləri şikəst, bəziləri də onun kimi kor idi. “Ey Davud oğlu, mənə rəhm et”, Bartimay yenidən və yenidən qışqırdı. Onun səsində ümid var idi.






Bartimay bir şeydən
əmin idi. Əgər o indi
kömək əldə etməsə, onda
heç vaxt digər şansı əldə
edə bilməyəcək. İsa
onun yanından bir daha
keçməyə bilər.





Bartımay
İsanın yanına
getməli idi.
Ancaq adamlar
çəkilmirdi.
“Şşşşşşş” onlar
dedilər. Onlar
onun sakit
olması üçün
ona xəbərdarlıq
etdilər.







Ancaq Bartimay sakit durmadı. O qışqırmağa davam etdi. Birdən İsa dayandı! Qulaq asdı! Kor adamın Onun yanına gətirilməsini əmr etdi! Adamlar Bartimaya dedilər:

“Cəsərətli ol”.



“Qalx. O, səni çağırır”.




Üst paltarını üstündən ataraq, Bartimay qalxdı və İsanın yanına gəldi.




İsa ondan soruşdu: “Nə istəyirsən sənin üçün edim?” Sən necə cavab verərdin? Sən çoxlu pul, yaxud qəşəng yeni paltar istəyərdin? Bartımayın istədiyi bu idi?



Yox, kor Bartimay İsadan qızıl, yaxud qəşəng paltar istəmədi. Onun nə istədiyini bilirsən. “Rəbb, gözlərim açılsın”. Bartimay görmək istəyirdi! Ağacları və quşları, bütün Allahın yaradılışının gözəlliyini görmək istəyirdi. O, öz qayğısına qalmaq və dilənçi olmamaq üçün görmək istəyirdi.




Sonra İsa Bartimaya dedi: “Gözlərin açılsın. İmanın səni xilas etdi”.



Dərhal onun
gözləri açıldı
və o, İsanın
ardınca getdi.
Onun deyə
biləcəyi tək
şey “Allah
gözəldir! O,
mənə şəfa
verdi!” idi.
Bu, Bartimay
üçün çox
gözəl an idi.



Bütün adamlar bunu
görəndə Allaha alqış
etdilər. Onlar kasıb kor
dilənçinin gözlərini açan
Allahın Oğlu İsanın
gözəl qüdrətini bir daha
gördülər.



İsa Kora Şəfa Verir


Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Mark 10, Luka 18, Yəhya 9

“Kəlamının açıqlanması nur saçır”.

Məzmur 119:130





Son

50

60



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

